

İnsanlığın xilası naminə irqi ayrı-seçkililiklə mübarizə

Azərbaycan əşrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əşrlər boyu müxtəlif xalqların, dillərin nümayəndələri Azərbaycanda bir aıl kimi, sülh, əmin-amanlıq, qarşılıqliq anlaşma şəraitində yaşımişlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər galəcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafına davam edəcəkdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Mübalığaşız demək olar ki, bu gün başəriyyatı ən çox düşündürən məsələlərdən biri insanlar, cəmiyyət, irq, dirlər və məzəhəblərəsi münasibətlərdir. Çünkü başəriyyatın galacayı müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqrarından asılıdır. Dünyada yuzlərlə irq, din, təriqət, məzəhab, minlərlə xalq və etnik qruplar olsa da, onlar bir planetdə - Yer kürəsində yaşamağa məhkumdur. Deməli, dünyanın galacayı, müəyyən mənada, bu irqlər, dirlər və insanlar arasındaki münasibətlərin nizamlılığı ilə bağlıdır.

Tarixdə irqçılık, irqi ayrı-seçkilik, dini və milli zamında zaman-zaman müharibalər, toqquşmalar baş vermişdir ki, nəticədə milyon-larla insan bəla qarşıdurmanın qurbanına çevrilmişdir. Bugünkü qloballaşan dünya isə bəla məsələlərdə daha həssas olmayı tələb edir. Çünkü müasir insan bütün dünyani mahv edə biləcək güclü silaha - nüva silahına malikdir. Bu sababbdandır ki, indi dünyamızın tolerantlıq, multikulturalizmə dəha böyük ehtiyacı vardır. Məlumdur ki, tolerantlıq ifadəsi latin sözü olub, hərfi manada "dözümlülük, tamkinlik, sabır", fəlsəfi termin kimi isə "diğer dünya baxışına, hayat tərzinə, adət-ananəsinə və bütünlükdə mədəniyyətlərə dö-zümlülük" kimi bəşa düşülür.

Hal-hazırda başlar övladı irraqılık, irqi ayrı-seçkilik, dini və mili zəminda münaqışlara və ayırmılıqla son vermek üçün müxtalif işlər görür və nüaliyyətlər alda edir.

Zaman keçidcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdırıb globallaşma millatlar arasında etiqad fərqliyiyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda başarıyyat dini ayrı-seçkiliyin güclənməsi, bəzən dini zəmində qarşısudurmaya bilarəkden rəvac verilməsi kimi bir təhlükə ilə üz-üzədir. Buna görə də dini düzümlülük şəraitinin yaranması vacib və labüddür. İftixar

hissi ilə qeyd edilməlidir ki, bu gün dünyanın başlıca demokratik döyüşlərindən biri kimi tablib edilən tolerantlıq xalqımızın əsrlər boyu formalasən və coxları üçün örnek olan xüsusiyyətlərinindəndir.

Etnik hökmardırıq nöticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarıır. Diskriminasiyanın insanlığa sığmayan forması – har hansı millətin və ya etnik qrupun nümayəndələrinin yarasız, deyərsiz və ya düşman kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqrımı (genosid) və holokost adlanır. XX əsr milli zəmində ehtirasların coşması və bunun nöticəsində baş verən faciəvi hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun başçıları üzərində hakimiyətə malik olması və xüsusi ali irinq – bütün dünyani idarə etməklə ayrıca seçilmiş millətin mövcudluğu haqqında nazi ideya ilə silahlanaraq dünyaya an dehşətli soyqırımı nümunəsi göstərməsidır. Bu ideyənin hayata keçməsi ona gatırıb çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçaları təmamilə məhv etməyə (holokost), digər xalqları (məsləən, slavyanları) "əsl arilərə" tabe etməyə cəhd göstərmişlər.

XX əsrə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımları ermənilər tərtəmisişlər. Terrorçu erməni təşkilatı "Daşnakşütün"un təşkilatçılığı və rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illarda azərbaycanlılara qarşı çoxsaylı təcavüzlər baş vermişdir. Məhz onların bu qanlı etnik təmizləmə siyasetinin nəticəsidir ki, indi Ermenistan adlandırılın, əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də azərbaycanlı qalmamışdır.

Baş BMT-İ irqi ayrı-seçkiliyin (diskriminasiyanın) lağı uğrunda Beynalxalq Mübarizə Günü təsisinə nə vadar etmişdir? Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən Afrikanın yerli əhalisi və Hindistandan köçürülmüşlər qarşı dözülməz irqi diskriminasiya siyaseti başarıyyətin bələsi idi. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil şəhərində polis apartheid rejiminin afrikalı əhalinin məcburi pasportlaşdırılması haqqında qanununa qarşı keçirilən dinc etiraz nümayişinə divan tutdu. Naticədə 69 nəfər öldü.

1966-ci il oktyabrın 26-da BMT Baş Maclisinin XXI sessiyası İraqı Diskriminasiyanın Lağıvi Uğrunda Beynälxalq Mübariza Günlüğünün təsisini haqqında qarar qəbul etdi. BMT Baş Maclisi bununla beynälxalq ictimaiyyəti irqi ayrı-seçkililiyin bütün formallarının lağıvığında sayları birləşdirilməye çağırıldı. 1979-cu ildə Baş Maclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla hamşayırlıq haftası keçirməyə çağırıldı. İndi Canubi Afrika Respublikasıında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.

Tarix səbüt edib ki, mənəvi gücü zəif camiyatlarda sosial-iqtisadi, elmi-texniki inkişaf daimi ola bilməz. Çünkü inkişaf və tərəqqinin dayanıqlığı üçün camiyat hərtərəfti – ham sosial-iqtisadi, ham mədəni-mənəvi cəhatdən inkişaf etməlidir.

Etnik hökmrlılıq naticasında irqi ayrı-seçkililik əhalinin müayyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan mahrum edilməsinə gətirib çıxarır. Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birə əlaqəsinə kəsmək məqsədilə onların müstəmləkəçilər tərəfindən insan hayatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür sistem uzun müddət ABŞ-da hindulara, Cənubi Afrika Respublikasında (CAR) isə zəncilərə qarşı hökm sürmüdüür.

Bunun açısından isə rasizm (rasa irq deməkdir) – insanların irqlərinin qeyri-bərabərliyi şəraitinə əsaslanan ideologiya və siyaset durumudur. Rasistlər (ırqçular) iddia edirlər ki, "tam dəyərli" və "hatamam dəyərli" irqlər vardır. Onlar bununla öz ölkələri daxılında diskriminasiyaya və başqa ölkələrlə münasibətdə isğalçı müstəmləkə siyasetinə haqqında

qazandırmağa çalışırla

ırqçılık daha çok öz etnik xüsusiyyətlərini tək kriteriya kimi qəbul etmək, fərqlilik qorxusu (zenofobiya), irqlər arasında birləşmələrə və münasabətlərə qarşı olmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edə bilər. ırqçılık sosial baxımdan ayrı-seçkiliyin sabəbədir, irqlər arasında fərq qoymaqla soyqırımı-na qədər gedib çıxan siddətə haqq qazandır.

Irqicilik umumi olaraq, öz qanini daşyan, eyni dilda
danişan ve eyni soy-kökden gələnin başqa soylardan
gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxması-
dır.

Bu gün büyük inanıla deyə bilirik ki, Azərbaycanda belə hallar heç zaman olmayıb. Ancaq ermənilər Azərbaycan xalqına qarşı zaman-zaman dəhşətli soy-qırımları törədiblər. Multietnik dövlət olmaqla yanaşı, Azərbaycan tarixən çoxkonfessiyalıdır. Taxminan 2500 il bundan ewvel Dağ yahudilərinin İsrailden ölkəmizə gələrək, burada məskunlaşdıqları da tarixi faktdır. Ölkəmizin arazisi Zərdüştlüyün meydana galdığı yerləndir. Birinci şəhər olunur. Ela bu sababdan da hələ erkən orta əsrlərdə Azərbaycanda xristianlıq yayılmışdır. Məlum olduğu kimi, 313-cü ildə Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilib. O da malumdur ki Azərbaycan ərazisi həm də İslamın ilk yayıldığı yerlərdə biridir. Bütün bunlara baxmayaraq, ölkəmizin ərazisində müxtəlif dinlərin nümayəndələri, o cümlədən də ermənilər (1988-ci ilə qədər) bir yerda dinc şəraitda ömür sürübürler. Minlərlə erməni bu gün də Azərbaycanda heç bir təhdid təzyiqlə üzəşmedən yaşayır.

Azərbaycan dövləti hər zaman ölkənin multietnik çoxkonfessiyallığını qorumağa çalışıb və heç vaxt et-
ti

Azərbaycan dövləti hər zaman ölkənin multietnik və çoxkonfesiyallılığını qorumağa çalışıb və heç vaxt etnik liniyal cələblərin nümayəndələrini assimilyasiya etmək

məqsədi güdməyib. Əksinə, Azərbaycan dövləti tarixin bütün dönenlərində onların hüquqlarının qorunması istiqamətində mühüm addimlar atıb. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bayannaməsində etnik, dini, gender mənşəyi tərəfindən, sosial vəziyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibli xüsusi vurğulanır. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını göstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" haqqında qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib və bu ənənə bu gün də davam edir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpə olunması, xüsusilə də

- Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalarla, həmkarlar ittifaqlarına və digər ictimai birləşmələrinə mənşəyi tərəfindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqida, siyasi və sosial mənşəyi tərəfindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibli xüsusi vurğulanır. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını göstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" haqqında qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib və bu ənənə bu gün də davam edir.

25-ci maddənin III bəndinin son cümləsi:

- İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqida, siyasi və sosial mənşəyi tərəfindən asılı olmayaraq, bütün ölkə vətəndaş hüquqlarının qorunmasının vacibli xüsusi vurğulanır. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını göstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" haqqında qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib və bu ənənə bu gün də davam edir.

26-ci maddənin I bəndində yazılıb:

- Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Bütün burlar deməyə asas verir ki, Azərbaycanda heç zaman diskriminasiya, irqi ayrı-seçkilik, rasizm halları mövcud olmayıb. Bu gün ölkəmizdə mövcud tolerantlıq və multikulturalizmi şərtləndirən asas amillər də bunlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, hər şey ilk növbədə dövlətin və xalqın həmin dəyərlərə münasibətindən asılıdır. Azərbaycanda bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilmesi üçün hər bir şərait yaradılıb.

Qərbi Avropanın ölkələrində və ABŞ-də dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması halları baş alıb gedir.

Dövlətimizin irqi ayrı-seçkililiyə qarşı mübarizəyə sadıqlığını göstəren əlamətlərdən biri də irqi ayrı-seçkililiyin bütün formalarının lağıvi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunan Beynəlxalq Konvensiya qoşulmasıdır. Azərbaycan 1996-ci il mayın 31-də qəbul etdiydi qanunla bu Konvensiya qoşulub.

Əsas məqsəd BMT-yə üzv dövlətlərdə insanlara irqinə, cinsinə, dilinə, dininə görə fərq qoyulmadan insan hüquqlarına və əsas azadlıqlara hamıqliqla hörmət edilməsinin və onlara riayət olunmasının təşviqidir. Beynəlxalq sənədə qoşulan dövlətlər bu probleme qarşı həm birgə və həm də müstaqil fəaliyyət göstərməyi öhdələrinə götürüb.

Konvensiya BMT tərəfindən qəbul olunan İnsan hüquqları haqqında Ümumi Bayannaməye istinad edir. Bayannamədə qeyd edilir ki, bütün insanlar ləyaqətə və hüquqca bərabər və azaddırlar. İnsana irqinə, dərisinə rənginə, yaxud milli mənşəyinə görə fərq qoyulmamalıdır.

Hökumət Beynəlxalq Konvensiyaya dair daim birgə dövrü məruzələrini edir. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sonuncu dəfə 9-cu birgə məruzə təqdim olunub. Məruzədə qeyd edilir ki, Azərbaycan dövləti özünün daxili siyasetində respublikə ərazisində məskunlaşan və Azərbaycan etnogenezisinin formallaşmasında müəyyən rol oynayan milli azlıqların azərbaycanlılarla yanaşı yaşamasını və onlara bərabər bütün hüquqlara malik olmalarını qanunla həyata keçirir. Əsrlər boyu müxtəlif milli azlıqlar azərbaycanlılarla birləkdə sülh və əmin-amanlıqla yaşayıb.



Ümummilli lider Heydar Əliyevin siyasi hakimiyətə qayıdışının ölkədəki tarixi tolerantlıq ənanələrinin qorunması və inkişaf üçün real şərait yaratdı. Ümummilli lider Heydar Əliyev multikulturalizmi siyasetinin əsasını qoymuşdur. 0, Azərbaycanın galəcək uğurlu inkişafı üçün daqiq ideoloji hədəf seçdi və uzaqqorən, müdrik siyaseti ilə əsrlər boyu formalasən Azərbaycan çoxmədəniyyətli ənanəsini inkişaf etdirərək onu keyfiyyətə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ümummilli lider Heydar Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunan Konstitusiyada multikulturalizm siyasetinin əsas müddələri aydın şəkildə göstərilib. Dövlətimizin multikulturalizm və tolerantlıq ənanələrinə sadıqlıq və digər hüquq-normativ sənədlərdə də öz əksini tapıb.

Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin III bəndində deyilir:

Amma Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonun Ermənistan tərəfindən işgalinin davam etdirilməsi hazırlı Konvensiyadan tam və səməralı implementasiyası üçün ən böyük maneq kimi qalmaqdır. Bu xüsusda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə (822, 853, 874 və 884) hələ də həyata keçirilməyib. Qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiqləyir, işğal olunan ərazilərdən işgalçı qüvvələrin çıxarılmasını tələb edir.

Ermanistanın işgalçılıq siyaseti nəticəsində Azərbaycanda bir milyondan çox qacqın və məcburi köçkün yaşamaqdadır ki, bu da həmin insanların əsas hüquq və azadlıqlarının təminatı üçün çətinliklə yaradır. Ölkəmizdə bu əsrlər insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müətəmadi tədbirlər görülür.

2011-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səməralılığını artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda irqi ayrı-seçkililiyə qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Milli Fəaliyyət Proqramında normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif grupplarının hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə tədbirlər müəyyənləşdirilib. Belə ki, "irqi ayrı-seçkililiyin bütün formalarının aradan qaldırılması haqqında" Konvensiyada öz əksini tapan hüquqların milli qanunvericilikdə daha səməralı şəkildə qorunması ilə bağlı Milli Fəaliyyət Proqramında ayrıca əsrlər salınıb.

Ümumilikhəd Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif grupplarının hüquqlarının müdafiəsi, müxtəlif dövlət orqanlarının insan hüquqlarının mühafizəsi yönündə fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi fəsilləri altında müxtəlif müddələr öz əksini tapıb.

Dövrü məruzədə qeyd olunur ki, "irqi ayrı-seçkililiyin bütün formalarının aradan qaldırılması haqqında" Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Hökuməti irqinə, dərisinə rənginə, mənşəyinə, milli və etnik mənşəyi tərəfindən asılı olmayaraq hər kəsin hüquq və siyasi, iqtisadi, sosial, mədəni və ictihadî hayatın digər sahələrindən insan hüquqları və əsas azadlıqlarının barəbər olunması üçün müvafiq dövlət siyasetini həyata keçirir.

Azərbaycan bütün səmavi dillərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlarından biridir. Dünyada ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydar Əliyev bu addımı atmış, 1999-cu il noyabrın 16-da beynəlxalq tolerantlıq günü münasibatlı ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüş keçmişdir. Ulu öndər həmin çıxışında hər bir dina, irqə aid olan insanların diqqətinə Tanrıının bir olduğunu və həkimizin insan olaraq barış

çünç, sülh üçün yaradıldığımızı bir daha etdirdi, millətləri müharibələrdən, qan tökmədən, körpələri gözü yaşılı qoymaqla çəkinməyə çalışmışdır. Ulu öndər xüsusilə vurğulmuşdur ki, ziddiyyatların bitib-tükənmədiyi, qarışdırılmaların artdığı narahat dünyamızda insanların xilası namına ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiqləyir, işğal olunan ərazilərdən işgalçı qüvvələrin çıxarılmasını tələb edir.

Doğrudan da, bu gün dini-irqi ayrı-seçkililiyi gücləndi, bəzən dini, irqi qarışdırılmaya bilarak rəvac verildiyi bir zamanda yaşayırıq. Neçə illardır qonşuluğumuzda yaşayış ermaniların tərəfdikləri vəhşiliklər, başqa dina və milli mənşəyi tərəfdikləri düzümsüzlik buna misaldır. Xalqımızın tolerantlıq keyfiyyətlərindən sisi istifadə edən, dövlət siyasetində etnik təmizləmə və işgalçılıq xəttini yeridən Ermanistan Azərbaycana qarşı tacavüzkar siyaseti hələ də davam edir. Sonradan ermanılara peşəkəş edilmiş Qarbi Azərbaycan torpaqlarında yüz minlərlə soydaşımız yaşadı halda indi bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu faciə Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda yaşayan azərbaycanlılar da başına gətirilmişdir. Özü də burada tacavüz olunan təkcə insanlar deyil, tarixi-dini abidələrimiz, inanc yerlərimiz, məscid və minarələrimiz darmadağın edilib. Bir neçə il əvvəl Azərbaycandakı dini konfessiyaların nümayəndləri Ermanistanın tacavüzkarlığı və etnik təmizləmə siyasetindən əl çəkməsi, işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-sartsız boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetiriləsi, qacqın və məcburi köçkünlərin həyata keçirilməsi, məsərləndən qazanılmışdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetiriləsi, qacqın və məcburi köçkünlərin həyata keçirilməsi, məsərləndən qazanılmışdır.

Müasir dünyamızda baş verən müxtəlif səbəblər münacişlər fonunda dünya insanının öz yaşadığı cəmiyyəti orumağa istiqamətlənmüş çağırışların olmasına hər zaman ehtiyac duyulur. Bu məqsədə beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təşbbüsleri ilə davamlı olaraq beynəlxalq konfranslar, forumlar, toplantılar təşkil olunur. Bu tipli tədbirlər sülh və sabitliyə tam təminat verməsə də, an azindan tacribənin paylaşılmaması, mümkin problemlərin çözülməsinə kömək göstərilməsi baxımından vacibdir.

Zaman keçir və çox şeyi dəyişir. Amma dəyişməyən bir həqiqət var: tolerantlıq Azərbaycan xalqının xarakterik keyfiyyəti, Azərbaycan cəmiyyətinin nailiyyəti, düzümsüzlik burulğanında müvəzənatını itirmiş dünyamızın məqsədidir. ♦

Aynurə Əliyeva